

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 19 iyul 2017-ci il № 54 (2171) Qiyməti 25 qəpik

Ön xətdən reportaj

“Əsgərəm, qürurum Vətəndir mənim!”



Mil və Muğan düzlərində yerləşən rayon əkinçiliyə yararlı torpaqları ilə secilir. Rayon mərkəzindən uzaqlaşdıqca, yam-yaşıl əkin sahələri arxada qalır. Bir azdan yaşlılıqları günü istisindən qovrulan səhralıq əvəz edir. İstidən yanmış otalar saralıb, torpaqdan seçilmir. Yol boyu maşın gah qumlu, gah da daşlı yollarla irəliləyir. Yolumuzun uzun olmadığı nə bizdə, nə də sürücüdə yorğunluq, narahatlıq yaradır - əsgərlərlə görüşə gedirik.

Nəzarət-buraxılış məntəqəsində özümüzü təqdim edəndən sonra hərbi hissəyə daxil oluruq. Ətrafda yaşıllıq, ağaclar.

...Səhər açılan kimi döyüş postuna yollanırıq.

...Döyüş postunun çatırıq. Böyük komandirinin şəxsi heyətə iş üzrə müavini leytenant Araz

Vəliyev qarşidakı mövqelərə daim nəzarət etdiklərini deyir.

- Düşmənlə yaxın məsafədə yerləşirik, amma nəzarət tam bizzədər. Əsgərlərimiz xidmətə məsuliyyətlə yanaşırlar. Hər biri qorxmazdır, cəsurdur.

Döyüş postunun erazisindəki səliqə-səhman, silah doldurub-boşaltma, idman alətləri olan

yerlər xidmətin düzgün təşkil olunduğunu təsdiqləyir. Gənc zabit peşəsinin çətin və şərəflə olduğunu vurgulayırlar.

- Zabit olmaq uşaqlıq arzum idi. Bu peşəyə ürəkdən bağlanmışam. Çətin peşə olsa da, ən şərəflü peşədir. Qürurluyam ki, Vətəni qorumaq kimi şərəflü bir vəzifəni yerinə yetirirəm. Öz

təcrübəmi əsgərlərlimlə bölüşürəm. Onların bacarıqlı əsgər kimi yetişməsi üçün əlimdən gələni edir, hər an qayğıları ilə məraqlanıram. Mənəvi-psixoloji hazırlıqlarının artırılması, yüksək döyüş ruhu aşilanması istiqamətində səmərəli işlər aparmağa çalışıram.

(Ardı 3-cü səhifədə)



“Yenə hərbi xidmətdəyəm”

3-cü səhifədə



“Vətən üçün yaşayırıq”

4-cü səhifədə



“Ulu şahım, qılincına söykənim!”

5-ci səhifədə



“Hərbi hissədə hər cür şərait yaradılıb”

7-ci səhifədə

Müdafiə naziri İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.

Azerbaycan ilə İspaniya arasında herbi, herbi-texniki əməkdaşlığı perspektivləri müzakirə olunub, ölkələrimiz arasında hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyi vurgulanıb.

Müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diploma-ta təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Diplomat isə öz növbəsində ölkəmizdə fəaliyyəti dövründə İspaniya ilə Azerbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafi üçün səylə



çalışdığını qeyd edib. O, ölkəmizdən xoş təessüratlarla ayrıldığını, Azerbaycan dövlətinin və xalqının daim səmimi

dostu olaraq qalacağını vurgulayıb.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

18 iyul 2017-ci il.

Ermənistən silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimi 138 dəfə pozub.

Ermənistən Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrim, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqədzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işgal altında olan Göyər, Çiləbürt, Yarımcı, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadız, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə naziri HDQ-nin Təlim-məşq kompleksində şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yoxlayıb

İyulun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qiuvələrinin bazasında fəaliyyət göstərən Təlim-məşq kompleksində olub.



Kompleksdə şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədi ilə suüstü gəmi və katerlərdə suya davamlılıq və yanğın əleyhinə mübarizə, eləcə də gəminin döyüş qabiliyyətinin artırılması üzre telim-məşqləri keçirilir.

Müdafiə naziri şəxsi heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdiridiyi praktiki fəaliyyətlərini izləyib.

Gözətçi gəmisinə baxış keçirən nazir gəminin təminatı, silahlanmada olan döyüş vəsítələrinin hazırlığı ile maraqlanıb və müvafiq tapşırıqlar verib.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**



Azerbaycan və Ermənistən qoşunlarının təmas xəttində növbəti monitoring keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Göygöl rayonu Ömər dağ keçidində yerləşən Azerbaycan və Ermənistən qoşunlarının təmas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, monitoringi Azerbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Suster keçirəcəklər.

Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilmiş və nəzarət olunan Azerbaycan ərazisində monitoringi şəxsi nümayəndə Anjey Kaspik, onun səhra köməkçiləri Oqnyen Joviç və Saymon Tiller keçirəcəklər.

Bundestaqın üzvü mülki şəxslərə hərbi hücumları pisləyir

Almaniyanın CDU partiyasından Bundestaqın üzvü, Almaniya-Cənubi Qafqaz Dostluq Orupunun sədri Karin Strents Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını və biri körpə olmaqla, iki mülki vətəndaşın qətlə yetirilməsini kəskin şəkildə pisləyib.

"Ermənistən ordusunun ağır artilleriyadan istifadə etməklə son hückumu Azerbaycan əhalisinə qeyri-insani münasibətin daha bir bariz nümunəsidir. Hückum nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsinin faciəvi şəkildə öldürül-

məsi çox sarsıcıdır. Düşünçələrim hələk olanların yaxınlarının yanındadır", - deyə Strents bəyanatında qeyd edir.

"Artıq uzun müddətdir ki, Ermənistən-Azerbaycan, Dağlıq Qarabağ münaqişəsi

səbəbindən insanların helak olması ilə bağlı dəhşətli xəbərlər bizi sarsıdır. Buna son qoyulmasını isteyirəm. Belə ki, hər bir qurban özlüyündə böyük bir faciədir. Bu səbəbdən ötən il Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində bütün tərəflərin danışıqlar masasına cəlb olunması məqsədilə münaqişə ilə bağlı işçi qrupun yaradılmasına dair təşəbbüsə çıxış etmişəm", - deyə Bundestaq üzvü vurğulayır.

AZERTAC



“Əsgərəm, qürurum Vətəndir mənim!”



(Əvvəli 1-ci səhifədə)

"Bura əsgərlərin yatıldığı yerdi", - deyən zabit bizi içəri dəvət edir: əsgərlərin rahat yataq yeri, əl-üzlər dəsmalları, içərisində hamam ləvazimatları olan dolablar. Həmçinin dəhlizdəki foto-stendlər, şəhidlərimizin ve Milli Qəhrəman Mübariz İbrahimovun guşəsi bu bölmədə də mənəvi-psixoloji tərbiyənin düzgün təşkil edildiyini göstərir.

Səngər - barit qoxulu, neçəneçə qəhrəmana sıpər olan mövqelər. Mübariz, Fərid, Rəquf, Samid, Tural və digər igidilərin xatıresini yaşadan müqəddəs ünvan. Bu səngərlərdə o qəhrəmanların davamçıları Vətənin keşiyində dayanırlar. Döyüş növbəsi aparan əsgər Elmar Rəcəbov növbətçiliyi zamanı heç bir hadisə baş vermədiyini məruzə edir. Xidmətinin son ayları olan Elmar xidmətə

Ağstafa rayonundan çağırıldığıni öyrənirəm. Bu iğiddən əsgər olmayı necə hiss olduğunu soruşuram:

- Həyatimdə sevincli ve həyacanlı günlərim çox olub, - deyir. - İlk dəfə məktəbə getməyin, məktəbi bitirib məzun olmayı və s. sevincini ilk olaraq ailənlə bölüşürsən. Lakin əsgər olmaq, ordu sıralarına gəlmək tamam ferqli duyugulardır. Əsgər olmayı, Vətən torpaqlarını qorumaqdan qürurlu nə ola bilər? Artıq sənin təkcə ailən yox, xalqın, millətin qürur duyar. Xalqın səni güvəncə yeri bilir. Sən bütün Azərbaycan ahalisinin övladı, atalarının qürur duyduğu oğul olursan. Məhz buna görə daha nümunəvi xidmət edirsən ki, xalqın güvəncini doğruldasan.

Əsgərin cavabı məni qürurlandırır. Səngərdə, düşmənlə üzbeüz mövqedə əsgərin dilin-

dən deyilən bu sözələr Azərbaycan əsgərinin vətənpərvər, Vətənini, xalqını seven, ona ürəkdən bağlı olan oğullar olduğunu göstərir. Növbəti mövqedəki əsgərlə de bu mövzuda həmsöhbət olmaq qərarına gəlirəm. Vətənpərvərliyin nə demek olduğunu Vətən torpaqlarını göz bəbəyi kimi qoruyan əsgərin dilindən eşitmək mənə könlük xoşluğu verir.

Əsgər Həsənli hərbi xidmətə Xaçmaz rayonundan çağırılıb. Hər cür şəraitlə təmin olunduqlarını vurğulayan əsgər, onlardan hər addımda son dərəcə məsuliyyət tələb olunduğu bildirir. Fikrinin düşmən tərəfdə, əlinin tətikdə olduğunu diqqətimi çəkir. "Düşməni hər an nəzarətdə saxlamaq lazımdır" - deyir:

- Gördüyünüz hər yer Vətənimizin bir parçasıdır, Vətən anamızdır. Vətən qiblegahımızdır. Vətən qeynəkən böyük, boyaya başa çatduğumuz ana qucağıdır. İnsan anasız da, atasız da, valideynsiz də böyükə bilər, lakin Vətənsiz yaşaya bilməz. Vətənine sonsuz sevgi, bağlılıq vətənpərvərlikdir. Vətən sevgisi sevgilərin ən alısı, ən müqədəsədir. Men bu gün en xoşbəxt insanım. Çünkü əsgərəm, Vətənimin keşiyindəyəm, torpaqlarımızı qoruyuram. Analarımızı, atalarımızı, bacı-qardaşlarımızı, körpələrimizi qoruyuram. Düşmən onlara mərmi atmağa cəhd etse, torpaqlarımıza soxulmaq istəyinə düşsə, bir nəfəri də sağ qoymaram.

Əsgərin sözələri məni elə duyğulandırır ki, qeyri-ixtiyari onun alnından öpürəm. Halal



olsun, səni dünyaya getiren anaya, halal olsun səni tərbiyə edən ataya!

Səngərdə addımladıqca əsgərin dedikləri yaddaşında çözülənir. Hər biri düşmənə göz dağı olan əsgərlərin düşüncələri elə bil mənə qol-qanad verir. Əsgər Nazim Hüseynovla salamlaslaşram. O, durbini leytenant Vəliyevə verib qarşidakı ərazini göstərir. "Baxın, komandan, qarşıda sağ tərəfdə arabir düşmən əsgərləri görünür, nəsə iş görürler", - deyir. Komandan diqqətli olmayı, onların hər addımini nəzarətdə saxlamağı tapşırır. Əsgər Hüseynov hərbi xidmətə Tovuz rayonundan çağırılıb.

- Nazim, düşmən ateşkəsi tez-tezmi pozur?

- Bəli, onlar tez-tez təxbətə əl atır, mövqelərimizi atəş tuturlar. Təbi ki, biz də cavab atəş-i ilə onları susdururuq. Yaxın tariximizin aprel döyüşləri buru bir daha göstərdi ki, Azərbaycan əsgəri güclüdür. Həmin döyüşdə hamı mərdliklə döyüşdü. Neçə igid Vətən yolunda şəhid oldu. Biz də elə qəhrəmanların davamçılarıyız. Gecə-gündüz bu səngərlərdə torpaqlarımızı qoruyurq və bu vəzifədən şərəf duyururq.

Vətəni qorumaq kimi müqəddəs vəzifənin öhdəsindən

layiqince gelən mərd oğulları tanidiqca dövlətimlə, xalqımla, ordumla bir daha fəxr edirəm.

Xoş düşüncələrin ağuşunda növbəti mövqedə daha bir igidə həmsöhbət oluram. Əsgər Xəzər Israfilov da heç bir hadisə baş vermədiyini bildirir. Hərbi xidmətə Oğuz rayonundan çağırılan Xəzər də səngərdə xidmət etməkdən qururlandığıni deyir:

- Əsgər olmaq, torpaqlarımızın keşiyində durmaq olduqca şərəflidir. Əsgərin Vətənə sevgisi, düşmənə nifreti onun döyüş ruhunu daha da artırır, onu ayıq-sayıq xidmət etməye ruhlandıır.

Hər dəfə cəsur əsgərləri tanımaq, Vətənə sevgisini, düşmənə nifretini öz dilindən eşitmək dən mən də qürur duyuram. Düşmənlə göz-gözə dayanan əsgərlərin tez zamanda torpaqlarımızın qalan hissəsini də işğaldan azad edəcəklərinə bir daha əmin oluram. Güvənci bize, xalqımıza yaşıdan əsgərlərimizin hər birinin baxışlarından bir mətbəx oxunur: "Əsgərəm, qürurum Vətəndir mənim!"...

Leytenant
Mahmud MÖHBALIYEV,
"Azərbaycan Ordusu",
foto
Coşqun CƏFƏROVUNDUR

Nümunəvi xidmət

“Yenə hərbi xidmətdəyəm”

"N" hərbi hissəsində ezamiyyətdə olarkən maraqlı həmsöhbət, Vətənini sevən insan, bacarıqlı və səristəli manqa komandiri olaraq tanıdlanın kiçik çavus Elyar Zeynalov haqqında həm komandirləri, həm də təbəyindəki əsgərlər xoş sözələr dedilər. Həyatını orduya, Vətənin müdafiəsinə həsr edənlərdəndir. Hərb sənətinə marağı hələ məktəb illərindən formalaşıb. Atası Elyaz kişi övladlarını Vətənə sevgi, düşmənə nifrat hissələri ilə böyüdüb.

- Heç vaxt unutmaram. Məktəbdə oxuyurdum, həyətde oynayarkən usaqlardan biri ilə dalaşmışdım, - deyir kiçik çavuş. - Bunu bilən atam mənə bərk acıqlandı, tutduğum əməlin heç düzgün olmadığını bildirərək dedi ki, bu gün dava etdiyin o uşaqlıq bir gün sənə səngər yoldaşı olacaq. Güçünü öz qanından olan həmyerline yox, düşmənlərimizə göstər. Atamın dediyi bu sözələri heç vaxt unutmadım. O gün əsgər olmayı arzuladım. Tez böyü-

mək istədim, səngərdə düşmənə öz gücümü göstərməyə can atdım. Böyüdüm, məktəbi bitirdim. Əsl Azərbaycan kişisinə xas olan xüsussiyətləri özümüzə birləşdirməyə çalışdım. Bacardım da.

Usaqlıqlıdan qəribə bir xasiyyət formalasmışdı məndə. Qapı zəngi çalınanda sevinirdim. Evinizdə qonaq-qaranın çox olması pozitiv enerji verir mənə. Bu da millətimizə xas olan qonaqpərvərlik hissini öz üzərimdə təzahür edən formasıdır.



2009-cu il, gündüz saat 10-11 radələri idi. Zəng çalındı. Yəqin dostlarımndan kimsə gəlib, deyə sevinərək qapıya tərəf qaçdım. Poçtalyon qadın idi. Qapını açdım, bir məktub uzatdı. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən göndərilmişdi. Hərbi xidmətə çağırılırdım. "Müsəlləh əsgərəm mən də bu gündən", - deyib hərbi xidmətə yollandım. Xidmətimin ilk

gündündə nizam-intizamlı olmağa çalışdım, verilən tapşırıqları vaxtında və düzgün yekirine yetirdim. Xidmətimi başa vuranda əsgər yoldaşlarım-dan, komandirlərimdən ayrıldığım üçün çox üzüldürüm. Bir neçə il fərqli işlərlə məşğul oldum. Nəhayət, Vətən sevgisi məni yenidən ordu sıralarına qaytarırdı. 2014-cü ildə könüllü olaraq ön xətdə xidmətə yollandım. Hazırda manqa komandiri olaraq Vətənim Azə-

baycanın ərazi bütövlüyü uğrunda döyüslərə hazırlam. Yenidən hərbi xidmətə qayitmaqla, Vətənin əsgəri olmaqla qürur duyuram.

Tuşlayıcı əsgər Şahgündüz Cabbarov manqa komandiri haqqında xoş sözələr dedi.

"Xidmətimi başa vururam. Ailəmin, sevdiklərimin yanında olmağı çox istəsəm də, silahdaşlarımı tərk etmək istəmirəm. Manqa komandırımı, onun mənə öyrətdiklərini heç vaxt unutmayacam. Çünkü o bize tək silah-texnikanın sırlarını yox, heyati, neçə yaşamağı da öyrədib. Əsl vətənpərvər necə olmalıdır sualına heç cəkinmədən "Elyar kimi" cavabını verəm".

Bərdə rayonundan hərbi xidmətə çağırılan əsgər Anar Bağırov da qururla kiçik çavuş Elyar Zeynalovun nümunəvi xidmətindən söz açdı.

"Biz hər birimiz ondan örnək alır, Vətəni necə qorumaq lazımlı olduğunu ondan öyrənirik. Torpağa candan bağlı olan bu insanla Ali Baş Komandan əmr verdiyi gün son qanımıza qədər döyüşməyə hazırlıq".

Baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu",
foto
Coşqun CƏFƏROVUNDUR

Vətənə sədaqətli, peşəkar hərbçi kadrları hazırlamaq Əlahiddə Ümumqoşun Orduda da daim diqqət mərkəzində saxlanılır. Bu günlərdə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirən məzunların növbəti buraxılış mərasimi keçirilib.

Əvvəlcə mərasimə hazırlıqla bağlı məruzə edilib. Hərbi hissənin döyüş bayrağı sıra meydanına getirildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Zabit Mənsum Əhmədov çıxış edərək bildirib ki, Əlahiddə Ümumqoşun Orduda kursları müvəffəqiyyətə bitirən məzunlar xidmətlerini ordu sıralarında şərəf və məsuliyyətə yerinə yetirirlər.

Məzunlar adından leytenant Elmediin Abutalibov Vətənə ləyaqətə xidmət edəcəklərinə söz verib.

Sonra Azərbaycan Respublikası Müdafiə nazirinin müavini

Naxçıvanda bir qrup gəncə ilk zabit rütbəsi verilib



ni - Əlahiddə Ümumqoşun Ordusu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbəriki şəxsi heyətə çatdırılıb. Bildirilər ki, ümummilli lider Heydər Əliyevin hərbi elmi əsaslarla yaratdığı Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən güclü, peşəkar

ordusuna çevrilib. Təbii ki, bütün bularla da ordu quruculuğu siyasetinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərefindən uğurla davam etdirilməsi nəticəsində nail olunub. Bu mənənətə Azərbaycan Silahlı

Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordु və birləşmələri də mühüm təşkilatlaşdırma yolu keçirək dəha da güclənir. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmlənir, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı səviyyəsi əhə-

miyyətli dərəcədə artırılır. Keçirilən təlimlərdə peşəkarlığı daha da artan hərbi qulluqçularımız ən çətin döyüş tapşırığının öhdəsində layiqincə gəlməyə hər an hazırlırlar.

Zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim olunub.

Kurs birincisi Məhəmməd Yaşarlı yaş kötүyünə buraxılış emblemi vurub.

Məzunlar döyüş bayrağı qarşısında and içiblər.

Sonda məzunlalar xatirə şəkli çəkdirilib.

Zabit hazırlığı kursunu 1-ci, 2-ci və 3-cü yerdə başa vuran Məhəmməd Yaşarlı, Rəşad Əliyev və Təogrul Abbaslı, həmçinin nizam-intizamı və dərslərdə fəallığı ilə seçilən Pərviz Alməmmədov, Miryunis Seyidov və başqaları ilkin zabit rütbəsinə layiq görülməyin sevinc və qürurunu bölüşüb'lər.

Leytenant
Nəriman NƏCƏFOV



"Gənc Heydərcilər" Qusara istirahətə yola salınıb

Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən sagirdlərdən ibarət 150 nəfərlik qrup "N" hərbi hissəsində təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərcilər" yay düşərgəsinə yola salınıb.

Bununla bağlı Sahil bağında keçirilən mərasim Dövlət himminin səsləndirilməsi ilə başlayıb.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətə Əlaqələr idarəsinin rəisi general-major Rasim Əliyev və Səbail rayon icra hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova ölkə başçısı, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin yəniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin Vətəne məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışıblar.

Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai hərbi hazırl-

lıq müəllimləri, həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaq. Düşərgənin hərbi-vətənpərvərlik təmayülli olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim, lazımı idman ləvazimatları alınıb. Yola düşməzdən əvvəl "Gənc Heydərcilər" Fəxri Xiyabanda ümummillilər Heydər Əliyevin abidəsinə ziyanat ediblər.

Düşərgədə yeniyetmələr gündə dörd dəfə yüksək kələrlili yemeklə, təzə meyvə və tərəvəzlə, süd məhsulları ilə təmin ediləcəklər.

Uşaqlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaq, rayonun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiya edəcəklər.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

Gənc zabitlərimiz “Vətən üçün yaşayırıq”

Ordumuzda xidmət edən zabitlər bu peşəni özlərinə həyat yolu seçib və bu yolu məqəddəs olduğun bilirlər. Hərbi peşəsinin vacibliyini, məsuliyyətini dərindən dərk edirlər.

Belə zabitlərdən birini önxətdə yerləşən bölmədə tanıdım. Bilik və bacarığı ilə seçilən leytenant Emin Məmmədov böyük komandiridir. Ucar rayonunda doğulub boy-aşa çatıb. Cəmşid Naxçıvanlı adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan gənc zabitdən hərbiçi olmaq arzusunun necə yarandığını soruştum.

- Uşaq yaşlarında en sevdikim oyun "tapança-tapança" oynamaya idi. Həmişə dostlarmen oyun oynamaya çağıranda, "Əgər mənim istədiyim oyun olacaqsa, gelərem" deyərdim. Hami hərbiçi olmaq istəyimi bildirdi. Hətta dostlarım oyun zamanı məni komandır deye çağırırdılar. Atamın da körəy ilə taxtadan oynacaq tapançalar və afdamatlar düzəldirdim. Evdəki oyuncaklırmın da çoxu silah maketləri idi. Əlində avtomat olan əsgər oyuncagini yanından heç vaxt ayırmırdım, böyük bu maketi canlandırmak arzusu ile yaşayardı. Yaşım artıraqa hərb peşəsinə sevgim də böyüdü. Bu sevgi məni C.Naxçıvanşının kursantları sırasına getirdi. Hərbi liseyənə başlayan bu yolu uğurla davam etdirdim və zabit oldum, arzuma çatdım.

Zabit vətənpərvər, mərd, cəsur, qorxmaz, igid, yüksək mənəvi dəyərlərə malik Vətən oğludur. Danışdıqca simasında əks olunan sevinci və həyecanı, qürurlu baxışları Eminin de belə oğullardan biri olduğunu və peşəsinə sonsuz sevgi ilə bağlandığını təsdiqləyirdi.

- Səni seçdiyin peşəyə hansı hissələr bağlayır?

- Əlbəttə, Vətən sevgisi! Bu hissənə Vətənə bağlı olmayı, Vətəni daim uca tutmağı öyrədir. Vətən anamız, Vətən ən məqəddəs sayıdığımız məkandır. Vətən sadəcə torpaq parçası deyil, hər qarşı uğrunda sevə-sevə canını qurban etmiş şəhidlərin qanı hopan məqəddəs torpaqdır. Bu gün bir zabit kimi fəxr hissi keçirirəm ki, Vətəni qorumaq kimi məqəddəs vəzifəni yerinə yetirənlər sırasındayam.

Hərbi peşəsi məsuliyyət, f-

ki, sənin əsas vəzifən Vətən torpaqlarını qorumaqdı. Ailəndən, sevdiklərindən uzaqda olsan da, öz ailəni və bütün ailələri sən qoruyursan. Bağçada oynayan uşaqları, dərsə gedən şagirdləri, əsgər yolu gözləyən anaları, nişan-toy etməyə hazırlaşan gəncləri sən qoruyursan. Bir sözle, xalqını qoruyursan. Onlar rahat və fıravon yaşasın deyə biz burdayıq. Sən özünçün yox, Vətən üçün, xalq üçün yaşayırsan. Xalqın sənə güvənir, səninlə



dakarlıq, cəfəkeşlik tələb edir. Bir gənc kimi seçdiyi şərəflə yolu tələblərinə yaxşı bələd olan Emin Vətən sevgisi, nizam-intizamı, bilik və bacarığı ilə tabeiyindəki şəxsi heyətə nümunəvi komandirdir. Əsgərlərinə hərbi biliklər həvəsə öyrədən, vətənpərvərlik hissi, döyüş ruhu aşilanın gənc zabitin məsuliyyəti və qayğılaş komandanlığı olduğunu hiss edirəm. Vətənpərvər zabit, hərbi gənclərin digərlərindən bir addım onda olduğunu deyir. "Ona görə

fəxr edir", - deyir gənc zabit. Eminlə tanışlığından sonra Azərbaycan Ordusunda hərbi peşəsinin incəliklərinə yaxşı bələd olan, seçdiyi yolda şərəfli, məsuliyyətə xidmət edən bilikli bacarıqlı zabitlərin timsalında bütün hərbçilərimizə seçidləri şərəfli yolda uğurlar arzulayıram.

Leytenant
Mahmud MÖHBALIYEV,
"Azərbaycan Ordusu",
foto
Coşqun CƏFƏROVUNDUR

Ovqat

"Məsum Zəhra"



Məsum günahsız deməkdi; Zəhra körpəydi, məsumuydu. Günahın nə olduğunu da dərk eləmirdi, dünyada günahlar olduğunu da. Bənzərsiz nənə qımqımları eşidirdi, nənə laylalarıyla xumarlanırdı. Bilməzdi ki, ermənilik var - qan-qada var, ölüm var...

Duyanları, duyguları, "Vətən!", "Torpaq!" - deyənləri vərindən yox eləyən, göyləri yərə eləyən bir faciənin elegiyasıdı "Məsum Zəhra". "Məsum Zəhra" məhəribənin nə olduğunu dərək bilmədən şəhid olan 18 aylıq Zəhraya ünvanlanan elegiyadı; ürək göynərtisi, ovunmaq bilməyən, ağrıya-ağrıya ağrıdan ağlığı. Sayımız qədər məzarı var Zəhranın, ürəyimiz bu körpənin ruh məzarıdır. İlk kəlmesi nə olub - bilmirəm, Zəhranın son kəlmesi olmayıb - qəlpələr ona imkan verməyib ki, dil terpədib nəsə desin. Dillənə bilsə "Ana!" - deyərdi, anasını hərəyayardı. Hoya nənəsi yetə bilerdi, qəlpələr həmin anlarda onu da ömrünü tükenirdi.

Əzizləri Zəhranın yerisini, duruşunu, baxışını əzizləyərdi, indi məzarı əzizlənir. Bir

vaxtlar Zəhranın qumral telləri sığallanardı, indi məzarının torpağı sığallanır...

18 aylıq ömürmü olur? Olurmuş. Düşmən "qəvi" deyil, düşmən təkcə bizim yox, bəşəriliyin düşmənidir. Ağ göyərçini tanımaq istəməyən düşmən bunu edərmiş. Ağabanda, Qaradağlıda, Malibeylide elədiyi kimi, Xocalı faciəsində elədiyi kimi... Kas məsum Zəhra sonuncu olaydı...

Abdulla Qurbanı bu faciəyə şeir - elegiya yazdı...

Fərahim Sadiq şeir - elegiya mahni bəstələdi...

Şeir - elegiyani Cahangir Qurbanov ifa etdi. Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində. Hərbi hissələrin şəxsi heyətə iş üzrə zabitlərinin qarşısında. Müyyəyen mənada hesabat kimi. Azərbaycan şeirinin, Azərbaycan müsələsinin, Azərbaycan incəsənətinin hesabatı kimi...

Tədbiri Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətə Əlaqələr İdaresinin rəisi general-major Rasim Əliyev açdı, bu faciəni törədən səbəblərdən, faciənin məhəribə ilə - döyüşlə bilavasite bağlılığı olmadıqından, düşmənin məhəribəni

dinc əhaliyə də yönəltdiyindən söz açaraq dedi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Cocuq Mərcanlı kəndi yenidən inşa edildi. Faciə əhali kəndi dönen ərefədə törədilib, faciə həm ermənilik xisletine görə, həm də camaatı vahimələndirmek, qorxutmaq, bu qayıdışı əngəlləmək və bizi yenidən məhəribəyə tehrif etmək üçün törədilib. Məhəribə başlayalı müxtəlif bölgələrdə müxtəlif şəraitlərde, müxtəlif əsullarla iki yüzdən çox uşağın öldürülməsi erməni xisletinin, erməni vəhşiliyinin - erməniliyin təsdiqidir. Abdulla Qurbaninin sözlerine bəstələnmiş "Məsum Zəhra" elegiyası həm de bəşəri mahiyətə malikdir. O, həm də belə faciələrə etiraz kimi dinləniləcək.

"Terror, qırğına yox deyirik biz" - misrası məsum Zəhranın müdafiəsinə səsləyir. Terror, qırğına "yox!" deyirik, ancaq sülh danişıqları baş tutmasa, torpaqlarımızı işğaldan döyüşlə azad edəcəyik. "Məsum Zəhra"da bu iki məqam vəhdətdə təqdim olunur, ifa da bu vəhdətin davamıdır...

Ifa dinləyənləri kövrəkdir, kövrəklik misra-misra qəhərə dönür, dönməz bir inamın işığı kimi dinləyəni misra-misra qəhərin əlindən alır:

Zəhra, fidan balam, xinalı quzum,
Rahat yat, qışasın alınacaqdır.
Qəzəbim süngütək
düşmən bağırna,
Bayraqım Şuşaya
sancılacaqdır!..

General-major Rasim Əliyev onu da bildirir ki, "Məsum Zəhra" elegiyasına film çekile-



Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Ermeni vandallının
gurbən olan
günahız körplərin
xatirəsinə

"MƏSUM ZƏHRA"
elegiya

Sözləri Dövlətə İmzalı Xadim Abdulla Qurbanının,
misiyəsi Fərahim Sadıqindir.
İfa edən Respublikamızın Əməkdar Artisti Cahangir Qurbanov



MƏSUM ZƏHRA
(elegiya)

Təqdim düşmənlər, qırğınlıq yaşa
Oğuya yax olmaz Vatan körpəsi!
Səhər cədə, gizləzət Cox getik, yeter,
Azad etməliyik biz Qarabağ!

Günahız körplərə atılan güllə
Döşmən yeddi qat odəməlidir.
Qəzəb, nifratmən memmən donub,
Qıldı yuxsuna atəməlsədir!

Zəhra, fidan balam, xinalı quzum,
Rahat yat, qışasın alınacaqdır.
Qəzəbim süngütək
Bayraqım Şuşaya sancılacaqdır!

Komandan amriñi gələyibit,
Döşmən həzərində qid cələbat.
Qeyrət qırçılar cəsən qırdı.
Çəmən Qarabağla səbəmiz var!

Zəhra, fidan balam, xinalı quzum,
Rahat yat, qışasın alınacaqdır.
Qəzəbim süngütək
Bayraqım Şuşaya sancılacaqdır!

Zəhra, fidan balam, xinalı quzum,
Rahat yat, qışasın alınacaqdır.
Qəzəbim süngütək
Bayraqım Şuşaya sancılacaqdır!

Zəhra, fidan balam, xinalı quzum,
Rahat yat, qışasın alınacaqdır.
Qəzəbim süngütək
Bayraqım Şuşaya sancılacaqdır!

sarsılmazdır. Bunu dünyaya məsum Zəhranın ölümü də çatdırı...

Mahnı səslənir...

Güllə, mərmi səsleri eşidilir...

Zəhranın anasının fəryadı gözlərden yaş dərmək gücündədi.

Daha səni salamlamaz,
Hər açılan səhər, quzum.
Göyə yerə əleyəcək
Ovunmayan qəhər, quzum..." -

pıcıldamaq istəyirəm. Bu anlarda davullardan qopan coşqu, coşqunu tamamlayan ifa döyüş, vuruş, qələbə ezmə döñür: yadına tərtərlə döyüşü Nizamının yazdığı bir şeirin son misraları düsür: Şəhidlərin ruhu haqqı, bu qan yerde qaymayaq!

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Məsum Zəhra" elegiyasını böyük mətbətlər haqqında mükəmməl əsər kimi dəyərləndirdi. Mahnının ədəbi mətninin - şeirin məzmunu, mahiyəti etirazdır. Zəhranın, Zəhranın timsalında Zəhraların - uşaqların ölümüne, bu ölümlərə bəis olan məhəribəye etirazdır. Bu etiraz passiv etiraz deyil, xalqın iradəsi kimi səslənir, belə də dinləniləcək, dərk ediləcək və dünyamızı sülhə, əminəmənliyə səsləyəcəkdir.

Rəşid HÜSEYNOV,
"Azərbaycan Ordusu"

2013-cü ilin noyabr ayında Ermənistən silahlı qüvvələrinin keşfiyyat qrupu cəbhəboyu zonada təxribat törətməyə cəhd göstərmişdi. Ön xədəki bölmələrimizin sayıqlığı nəticəsində qrup vaxtında aşkar edilmiş, qabaqlayıcı tədbirlər nəticəsində itkilərə məruz qalan düşmən geri çəkilmişdi. Ermənistən tez-tez belə təxribatlar törətməyə cəhd edir və hər dəfə de igit əsgərlərimizin adekvat cavab tədbirləri nəticəsində itki verərək geri çəkilirlər. Heç nə eldə etmeden.

Təxribat qrupuna bələdçilik edən Ermənistən vətəndaşı döyüşdə yaralanmışdır, onu atıb qaçmışdır. O, Azərbaycan ordusunun bölmələri tərəfindən elə keçirilmişdi. Ermənistən təxribat qrupunun həmin barədə rəsmi irəvanın yaydığı açıqlamalarda o şəxs psixi problemləri olan xəstə olundur. Ermənistən Müdafiə Nazirliyindən tutmuş, kənd bələdiyyəsinə qədər çıxış edənlər həmin adamın psixi xəstə olduğunu "faktlar və sənədlərlə təsdiq edirdilər".

Sonradan buna bənzər hadisələr tez-tez təkrar olunurdu. Hər dəfə də Ermənistən buna bənzər açıqlamalar səsləndirirdi. Ermənistən hərbçiləri biz tərəfə keçdiykdə və ya xud təxribat qrupunun bir üzvü

Düşüncələr

"Psixi problemlü" təxribatçılar

hərbçilərimiz tərəfindən elə keçirildikdən sonra Ermənistən rəsmi, ya da qeyri-rəsmi şəkildə dərhal mütləq mənada həmin şəxsi psixi xəstə, dəli, ağılı özünü idarə etməyən, bədəxət elən edir.

Bu hadisələr maraqlanıb, qısa analiz edərkən düşünürüm ki, eger hərbçilərimiz tərəfindən elə keçirilənlər, quldur rejimdən bezərək canını, ailesini götürüb Ermənistəndən qaçanlar hamısı anormal, ağılı özünü idarə edə bilməyəndən, onda belə çıxır ki, Ermənistən əhalisinin 30-40 faizi psixi xəstədir. Ermənistənda psixi problemləri ilə bağlı xəstəxanalarda müalicədə olan, qacmağa imkan tapa bilməyən dəlilərin də olduğunu nəzərə alsaq, orada olan psixi problemlü adamların sayı barədə statistik rəqəm daha böyük olacaqdır.

Bu ilin iyun ayının 21-də Azərbaycan Müdafiə Nazirliyi daha bir düşmən təxribat-diver-siya qrupunun qarşısının alı-

ması barədə məlumat yaydı. Həmin diversiyanın qarşısı yənə də bölmələrimiz tərəfindən qətiyyətə alındı, düşmən itkiliyə meruz qaldı. Geri çəkilərən təxribat qrupu öz bələdçisini atıb qaçdı. Əla keçirilən 1974-cü il təvəllüdü Zaver Hovanis Karapetyan kamerası qarşısında özü haqqında "Mən kənd sakiniyəm. Pul məqəbilində ödənişli döyüş növbəciliyinə cəlb olunram. Əlverişsiz hava şəraitindən istifadə edərək, yəni yağılı, dumanlı və havanın qaralığı vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqələri istiqamətə irəliliyədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orda olan əsgərləri öldürmək olub. Qrupumuzun tərkibində iki nəfer yaralı oldu. Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistən mövqələri istiqamətində hərəket etdilər. Mən qaca bilmədim. Gizləmək qərarına geldim. Daha

sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni elə keçirdilər" deyə danişdi.

Bu dəfə də Ermənistən eyni ssenari ilə, amma dəha "təkmilləşdirilmiş plan" əsasında hərəkət etdi. Nədənse, bu dəfe tələm-teləsik yox, çox götürür-qoysan sonra gec açıqlama verdi. Bəlli oldu ki, niyə yubandılar. Səbəb əsaslı şəkildə hazırlanıb və dəha "dəqiq" faktları ortaya çıxarmaq üçün vaxt qazanıb idi. Vanadzor meri Mamikonun gözüne "bir-təhər" dəyən, lakin durusundan, danışığından peşəkar terrorçu, təsiri bağışlayan, cüssəli Zaver Karapetyan "zibiliyən, "detdom uşağı", dəli-xanada yaşıyan ruhi xəstə, heç kimi olmayan", heç yerde yaşamayan, "zavallı" adlandırılrıb və "müvafiq sənədlər" de təqdim edildi.

Dovex kədinin "starostasından" tutmuş, şəhər meri, polis rəisi, ermənilərin baş psixiatri, dəlilərinin baş həkim, qocalar evinin rəhbərliyinə

dək, hamı məsələyə münasi-bet bildirdi. Hətta 90-cı illərdə Ermənistənda olan Şarl Aznavur da bu zavallının qocalar evində qeydiyyata düşməsinə kömək edibmiş, deyə məlumat yadılar.

Bu arada Ermənistən mətbuatı psixi xəstələr barədə açıqlamalarla dəha bir erməni "şizofrenik" elan etdi. Parisen və Europe.fr-də çıxan xəbəri şərh edən Ermənistən elektron informasiya portalları yazır ki, "Paris yaxınlığında məscidin qabağında olan müsəlmanları avtomobili ilə ezbib keçmək istəyən erməni sürücü "şizofreniyadan" əziyyət çəkirmiş".

Fikrimcə, düşmən təbliğat maşınının yayıldığı məlumatlarda ən maraqlı fakt odur ki, nədənse, onların xaricdə yaşayan bütün "ruhi xəstələri" ancaq müsəlmanları, türkləri qətlə yetirəndə "dəli olurlar". Ermənistənda yaşayan psixi xəstələrin dəliliyi tutanda başqa istiqamətə yox, ancaq Azərbaycanın işgal olunmuş ərazilərinə, cəbhəboyu zona-yası, qoşunların təmas xəttinə üz tuturlar.

Belə çıxır ki, Ermənistənda psixi xəstələr çoxdur...

İsa İSMAYILOV,
hərbi jurnalist



Nəsillərə nümunə

Şərəfli hərbi mühəndis ömrü

Azərbaycan Silahlı Qüvvələri müstəqillik illərində böyük inkişaf yolu keçib və bu gün haqlı olaraq Cənubi Qafqazın ən güclü ordusu hesab edilir. Təbii ki, ordumuzun tərəqqisində ilk növbədə zabit heyətinin danılmasız xidmətləri var.



Müstəqillik əldə etdiyi ilk illərdə Vətənimiz, təessüf ki, Ermənistanın ərazi iddiaları ilə üz-üzə qaldı. Bədnam qonşularımız elan edilməmiş müharibəyə başladı. Azərbaycan Ordusu belə bir şəraitde formalaslaşmağa, düşmənə qarşı müharibə aparmağa başladı. O zaman doğma Azərbaycanımıza qəlibən bağlı olan insanlar Vətənin müdafiəsinə qalxdı. Keçmiş Sovet ordusunda xidmət edən vətənpərvər zabitlərimiz xalqın çətin günlərində Azərbaycan Ordusunun sıralarına qayıdır, sinələrini Vətəne sıpər edirdilər. Belə zabitlərdən biri də polkovnik Cəmşid Qasimov idi. Bu günlərdə 80 yaşı tamam olan cəsur zabit bütün hərbi fəaliyyətini mühəndis-istehkam işi-

ne həsr edərək, şərəfli zabit heyəti yaşayır. Belə peşəkar hərbçilər haqqında iftخار hissili deyirlər ki, Vətən qarşısında öz borcunu şərəf və ləyaqətlə yerinə yetirib. Cəmşid Qasimov 22 iyul 1937-ci ildə Bərdə rayonunun Ərəblər kəndində dünyaya gəlib. Atası Qurban II Dünya müharibəsində döyüslərdə həlak olanda Cəmşidin 5 yaşı vardi. Çətinliklər içində atasız böyümüş Cəmşid orta məktəbi doğulduğu Bərdə rayonunda bitirib. Ömrünü hərbi xidmətə bağlayan azərbaycanlı gənc mühəndis-istehkamçı peşəsini seçib. 1959-cu ildə Kalininqrad Hərbi Mühəndis Komandanlığı Məktəbinə qəbul olunan Cəmşid təhsilini sonradan Tümen Hərbi Mühəndis Komandanlığı

Məktəbində davam etdirib və 1962-ci ildə müvəffəqiyətə bitirərək leytenant rütbəsinə layiq görülüb. O, təqim komandırı kimi Sovet Silahlı Qüvvələrinin Bakıdakı 4-cü Ordusunun Ağdam şəhərində yerləşən mühəndis taborunda xidmətə başlayıb və böyük komandırı vəzifəsinədək yüksəlib. Xankəndidə yerləşən, sonradan Naxçıvana köçürülen motoatıcı alayda mühəndis xidməti reisi, mühəndis istehkam taborunun komandırı vəzifələrində xidmət edib və özünü bacarıqlı mühəndis kimi göstərib. Nümunəvi xidmətli seçilən azərbaycanlı zabit Moskva şəhərində Kuybişev adına Hərbi Mühəndis Akademiyasına qəbul edilib və 1975-ci ildə hərbi təhsilini başa vurub. Peşəkar kadr zabit kimi burada hərbi mühəndis işləri üzrə bilik və bacarığını daha da təkmilləşdirib.

Naxçıvan və Xankəndi qarnizonlarında hərbi hissə komandırı olduğu vaxtlarda həmyerlimiz öz vəzifəsinə həmişə yetərince ciddi yanaşır, peşəkar hərbçi kimi verilən tapşırıqları məsuliyyətə yerinə yetirib, komandanlığın hörmət və rəğbətini qazanıb.

Daha sonra hərbi xidmətini hərbi komissarlıq

sistemində davam etdirən zabit burada da işinə həmişə peşəkar münasibət göstərib.

Müstəqil Azərbaycanın Silahlı Qüvvələri yaradılar kən polkovnik Cəmşid Qasimov da ordu sıralarına çağırılıb. Müdafiə Nazirliyində həvəsle xidmətə başlayan zabit mühəndis xidmətinin reisi kimi bilik və bacarığını eşirgəməyib, mühəndis hərbi hissə və bölmələrinin yaradılmasına töhfələr verib.

Təcrübəli zabit Qarabağ müharibəsində hərbi mühəndis kimi döyüslərdə fəal iştirak edib, bir sıra hərbi əməliyyatlar zamanı mühüm tapşırıqların yerinə yetirilməsinə rəhbərlik edib, həmin döyüslərdə ağır yaralanıb.

Polkovnik Qasimovun hərbi kadrların hazırlanmasında da əməyi az olmayıb. Onun rəhbərliyilə atəşkəsdən sonrakı illərdə neçə-neçə istehkamçı həzirlanaraq xidmətini davam etdirmək üçün hərbi hissələre göndərilib.

Hərbi xidmətinin müxtəlif pillələrində qazandığı bilik və çoxillik təcrübəni Azərbaycan Silahlı Qüvvələrində bacarıqla tətbiq edib, gənc mühəndis kadrlarının yetişdirilməsi üçün səylərini eşirgəməyen polkovnik Qasimovun həyatı və fəaliyyəti davamçıları üçün, sözün həqiqi mənasında, örnək, nümunədir. 80 yaşı veterana hörmət və ehtiramımızı bildirir, ona uzun ömr, can sağlığı arzu edirik.

"Azərbaycan Ordusu"

Xəbərlər: hadisələr, faktlar

Türkiyədə törədilən partlayışda 17 hərbçi yaralanıb



Türkiyənin Hakkari bölgəsində Yüksekovalı rayonunda hərbçilərə qarşı ağır terror aktı törədilib.

Rəsmi məlumatata görə, hərbçiləri daşıyan maşının keçdiyi yola əvvəlcədən basdırılmış partlayıcının işə salınması ilə törədilən terrorda 17 hərbçi yaralanıb.

Antiterror əməliyyatları keçirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.

Misirdə dörd terrorçu məhv edilib



Misir təhlükəsizlik qüvvələrinin İsmailiyə əyalətində apardığı antiterror əməliyyatı zamanı silahlı müqavimət göstərmiş dörd terrorcu məhv edilib.

Yerli KLV-lərin güc strukturlarına istinadla yaydığı məlumatata görə, bundan əvvəl təhlükəsizlik qüvvələri Sinay yarımadasından qaçaraq İsmailiyədə gizlənən cinayətkarlar barədə məlumat əldə ediblər. Onların məqsədi gələcəkdə İsmailiyədə terror aktları törətmək olub.

Çinin patrol gəmisi Yaponiyaya məxsus ərazi sularına daxil olub



Yaponiya Sahil Mühafizəsinin bildirdiyinə görə, Çinin patrol gəmisi iki dəfə Yaponiyanın Kyuşu adasının şimal sahilindən bu ölkəyə məxsus ərazi sularına daxil olub. Bu barədə NHK televiziya məlumat yayıb.

Məlumatda patrol gəmisinin iyulun 15-də saat 11:50 dəqiqədə Naqasaki prefekturasının Tsushima adasının cənub-qərbində Yaponiyanın ərazi sularına daxil olduğu bildirilir. Gəmi Yaponiya Sahil Mühafizəsinin xəberdarlığından 30 dəqiqə sonra həmin ərazini tərk edib. Rəsmi nümayəndələrin bildirdiyinə görə, Sahil Mühafizəsi həmin gəmiyə xəberdarlıq edərək onu nəzəret altına alıb.

Amerikalı əsgərləri öldürən hərbçiyə ömürlük həbs cəzası verilib



İordaniya Hərbi Məhkəməsi İordaniyanın Əl-Cafr yaşayış məntəqəsindəki hərbi baza yaxınlığında silahlı hücumda dair iş üzrə ittihəm olunan şəxsi ömürlük həbs cəzasına məhkum edib. Xatırladaq ki, həmin incident nəticəsində yerli qüvvələrin hazırlanması ilə məşğul olan üç amerikalı təlimatçı həlak olmuşdu.

Bildirilir ki, ötən ilin noyabrında amerikalı hərbçilərə atəş açmış hərbi qulluqçu ömürlük həbs cəzasına məhkum edilib.

Tallində sürücüsüz avtobuslar fəaliyyət göstərəcək



Tallində "Easymile" sürücüsüz avtobuslar fəaliyyət göstərəcək. Şəhər sakinləri və qonaqlar nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

Övvəlcə test rejimində işləyəcək avtobuslar nəzəret prosedurunu keçməli və Şose Yolları Departamenti icazəsini almalıdır. Bir avtobusda 8 sənəsin yerləşə bilər. Hər avtobusda sənəsinlərə yolboyu yeni texnologiyalar haqqında məlumat verəcək bələdiyi işləyəcək.

Ekspert qrupunun rəhbəri Konsal Pirkonun sözlərinə görə, bu texnologiyanın ciddi üstünlükləri var: onu əhalinin az six yaşayış rəyənlərindən ugurla istifadə etmək olar. Həmçinin sürücüsüz nəqliyyat daha təhlükəsizdir, belə ki, yollarda qəzələrin 90 faizi insanların diqqətsizliyi səbəbindən baş verir.

Təəssürat

"Hərbi hissədə hər cür şərait yaradılıb"

Ordumuzda "Açıq qapı" günlərinin keçirilməsi xoş bir ənənəyə çevrilib. Əlamətdar günlərdə hərbi hissələrimizdə qapılar qonaqların üzünə təybatay açılır, övladları ilə görüşə gələn valideynlərlə yanası, şəhid ailələrinin, dövlət təşkilatlarının, ictimai birliliklərin nümayəndləri, məktəblilər asgərlərimizin görüşünə gəlirlər.

Iyunun 26-da da bütün hərbi hissələrimizdə bayram ovqatı vardi. Hərbi hissənin əraziyi bayram-sayağı bəzədilmişdi, hər yanda hamimizin qurur mənbəyi olan üçrəngli bayraqımız səhərin sərin mehündə əzəmetlə dalğalandırdı.

Övladları ilə görüşə gələn ata-anaların, doğmaların sevinci baxışlarından oxunurdu. Belə ailələrdən biri də Xızı rayonunun Şurabad kəndindən gəlməşdi.

Elşən Cəfərov aprelde oğlunu xeyir-dua ilə hərbi xidmətə yola salaraq, kişi kimi xidmət etməyi tövsiyə etmişdi. Onlar övladları Fəridin andığımı mərasimində ailəliklə gəlməşdilər. Artıq xızılı əsgər xidmətinin üç ayını arxada

qoyub. Bəs əsgər valideyninin hərbi hissədə aldığı təəssüratlar necədir?

- Bu gün həm bayramdı, həm də eşitdi ki, Silahlı Qüvvələrimizdə "Açıq qapı" günü keçirilir, - Elşən Cəfərov bizimlə səhbetində dedi. - Ona görə ailəliklə gəldik ki, oğlumuzun bayramını təbrik edek.

Əsgər atası onu da dedi ki, hərbi hissə haqqında, əsgərlər üçün burada yaradılmış şərait barəsində hərbi andığımı mərasimine gələndə xoş təəssürat alıblar. Burada həm xidmət etmek, həm də yaşamaq üçün yüksək şərait yaradılıb. Əsgərlərin geyimi, yataq yeri, məisət şəraiti, qidalanması onu bir valideyn kimi valeh edib.



- İndi övladlarımızın şəraiti ilə bir daha tanış oldug, - Elşən Cəfərov bildirdi. - Yataq yerlərinə, yemekxanaya baş çəkdi, gördüklerimiz bizi bir daha sevindirdi. Bu o deməkdir ki, dövlətimiz Vətənin müdafiəçiləri üçün hər cür şərait yaradıb. Təlim-tərbiyə de arzuolunan səviyədədir. Bir sözə, hər şey burada ürəyimdəndir. Belə şərait yaratdıqlarına görə dövlətimizin başçısı İlham Əliyevə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovə öz dərin minnetdarlığı bildirirəm.

"Açıq qapı" günündə bayram münasibətə konser proqramı təşkil edilmişdi. Əsgərlər, qonaqlar ürəyeyatlı musiqi nömrələrinə qulaq asdlar, doyunca rəqs etdilər. Valideynlərinin bayram gündə yanna gəlməsi əsgər Fərid Cəfərovu da sevindirdi.

- Vətənə xidmet hər bir Azərbaycan gəncinin bor-cudur, - əsgər deyir. - Vaxtı çatanda hər kəs Vətənə əsgəri borcunu vermelidir. Burada hər cür şərait yaradılıb, həm də zabitlər bize hərbi xidmət qaydalarını öyrədirlər. Artıq ixitas seçimi olub, mən atıcıyam. Avtomat silahın xüsusiyyətlərini bize öyrədiblər. Atışlarda da istirak etmişik. Praktik şəkil-də bu silahdan atmazı ar-tıq yaxşı bacarıram. Əsgərlər hamisi mehribanıdır, hamı bir-biri ilə qardaş kimi davranır.

Deyirlər, əsgərlik kişilik məktəbidir. Atasının söz-lərinə görə Fərid də hərbi xidmətə gedəndən sonra xeyli dəyişib, ciddiləşib, kisi-ləşib. Əsl Azərbaycan əsgərinə çevrilib!

Mübariz MUSAYEV,
"Azərbaycan Ordusu"



Sevincin üz-gözünü bürmüş sevinc Telmanın diqqətindən yayınmadı. Sezilməsi çətin olmayan bir təbəssümle "Sözlü adama oxşayırsan..." - dedi.

- Hə, sözüm var. Sən de sevinəcəksən. Yaqubumuz sevdaya düşüb. Axır ki, tərəpendi.

Yaqubun 27 yaşı vardi. Evlənmək istəmirdi. Sevincin sevincək çatdırıldığı xəbər ona bir ürək tutumunca könlük xoşluğu verdi:

- Kimdi, nəcidi, hardan tanrı? - səbirzsizliklə soruştı.

Sevinc stulunu bir qədər yaxına çəkdi:

- Təzelikcə Yaqubun işlədiyi klinikada işe düzəlib. Getdim, gördüm, danışdım. Yaraşıqlı, suyuşurın qızdı. Kim olduğumu biliəndə qızardı. Həyalidə axı...

- Bəs ailəsi?

- Bir anasısı, bir özü. Atası Qarabağda şəhid olub.

Telmanın düşüncələrini yeller daraqladı elə bil. Elə bil, yayın yay günü borana, tufana tuş gəldi - canından üşütmə keçdi...

Universitetin müəllimiydi. Təzelikcə müdafiə etmişdi. Qarabağda vəziyyət gərginləşəndə o da rahatlığını itmişdi. Döyüslərə getmək istədiyini kimseyə demirdi. Ata-anası rayondaydı. Onlar xəber tutuna döyüşənlərin sırasında olacaqdı. Kimi-kimsənəsi olmayan həyat yoldaşının "Bəs biz? Bəs üç yaşlı oğlun?" deyəcəyini biliirdi. "Oğlumuz yanında uşaqların ataları da döyüşür. Şəhid olanlar da var..." deyə-

cək, qərarından dönəmeyecekti...

O da döyüslərə getmişdi. Ağdam könülü müdafiə batalyonuna yazılmışdı...

Neçə-neçə döyüşdə iştirak etmişdi...

Ağır yarananmışdı. Üç ay

vənddə çəkilmişdi.

Oğlu döyüşcü dostu Səlimin qızına sevdalıymış...

Telmanın haldan-hala düşməsi Samirənin əmisiinin diqqətində yayınmadı:

- Rəhmətlək qardaşımın son şəklidi - dedi. Hələ ne

Səhərisi gün komandır hərəsinə bir şəkil vermişdi. Səlim gülümsünmiş, "Sənin oğlun, mənim qızım böyüyəndə fəxr edəcək..." - demişdi. Həmin şəkiliydi...

Üç gündən sonra düşmən qəfil hückum etmişdi. Komandırın əmriyle səngərlərdən döyüşə atılmışdır. Atışmışdır. Bu döyüşü məhərabənin son döyüşü bilib atılmışdır. Vətən adına atışmışdır. Nəyin bahasına olursa-olsun, düşməni geri oturtmaq üçün atışmışdır.

Sol cinahda daha ağır döyüş getdiyi Telman da hiss etmişdi, Səlim də. İkisi də atışı həmin səmtə yönəltmişdi.

Düşmən geri çəkilirdi... Qəflətən sol çıynı isinmişdi. Huşunu itirmişdi. Səlimdən xəbəri olmamışdı...

Telman ona dilikən baxışlara məhəl qoymadan ayağa qalxdı. Yaxınlaşış şəkili götürdü. Öpdü. Bir də baxdı. Bir də öpdü...


Otağa qəribə səssizlik çökdü. Həc kim heç nə anlaya bilmirdi.

- Bu, mənəm, bu, Səlimdi. 92-də Sırxavənddə çəkdi. Döyüşdən üç gün əvvəl. Qan qardaşımın qızının gəlinim olmasına razılıq verin...

...Telman Samirəni bağına basmışdı. Telmanın göz yaşları Samirənin, Samirənin göz yaşları Telmanın kürəyini isladırdı...

Telman "Qızım!" - deyirdi, Samirə - "Ata!"...

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist



Eicilik (hekayə)

çəkən müalicələrdən sonra təxris edilmişdi...

Qətiyyətəl:

- Şəhid qızdı. Oğlumun könlünə yatıbsa, elçiliyə gedəcəyik, - dedi, yanğına süzülən göz yaşlarını Sevincdən gizlətmək üçün pəncərəyə təref getdi.

...Elçiləri böyük ehtiramla qarşıladılar.

Adəti, sözə elçilər başlayar. Telman araya çökən üzüçü sükütu pozmaq istəyirdi ki, baxışları divarda çərçiveye alınmış şəkilə sataşdı. Elə bil canına od döşdü. Havası çatıldı. Udqundu. Şəkile bir də baxdı. 25 il əvvəl Sırx-

olduğunu, qonağın niyə haldan-hala düşdürüyünlə anlaya bilmirdi...

Şəkil Telmanı 25 il əvvələ aparmışdı: Səlimlə səmimi münasibət elə ilk gündə yaranmışdı. Teləbə olanda ikisi də güləşlə məşğul olordu. Respublika bininciliyində Telman Səlimə ududmuşdu. Bir də batalyonda görüşmüşdülər - ikisi də döyüslərə gelmişdi...

Döyüşdən təzə çıxmışdır. Komandır Telmanla Səlimi yanına çağırılmışdı. Beşaltı addım aralıda dayanmış cavana, "Bu igidlərin şəklini çək", - demişdi. "Tarixdi, xatirə qalar..." ...



MAZ-6317
hərbi avtomobili

Belarus istehsalı olan MAZ-6317 hərbi avtomobili şəxsi heyətin və yüklərin daşınması üçün təyin edilib. "Ural" maşınından fərqli olaraq avtomobilin uzunluğu, demək olar ki, iki dəfə artırılıb. Maşının arxa hissəsində - raket qurğusunun quraşdırıldığı yerde 40 reaktiv mərmi yerləşdirilir. Arxa hissəsində iki dayaq da berkildilib. Maşın 425 at gücündə TMZ-8424 dizel mühərrik ilə təchiz edilib. MAZ-6317-nin geniş, qalın örtülü şirləri yüksək keçidlidir, havanın təzyiqi mərkəzləşdirilmiş sistemlə tənzimlənir. Avtomobil yaxşı idarə olunur. İstehsalçıların bildirdiyinə görə, MAZ-6317 avtomobilinin texniki səviyyəsinə görə analoqu yoxdur.

Avtomobilin uzunluğu 9405 mm, eni 2550 mm, hündürlüyü 3350 mm, şin formulu 6x6-dir. Avtomobil

Hərbi ənənələr, yeniliklər

bilin tam çekisi 25150 kilogramdır. Sürəti saatda 85 kilometrdir.

Tip 99 tankı

Çinin istehsal etdiyi Tip 99 tankı döyüş potensialına görə dünyada ən güclü tanklardan biri sayılır. Onun hazırlanmasına 1980-ci ilde başlanıb. 125 mm-li hamar lütfəli topdan istifadə etmək döyüş masını 2000 metrlik məsafədən 800 mm-li homogen zirehi, xüsusi ərintili penetratordan istifadə etmək də 900 mm-li zirehi deşə bilər. Tankda hunter-killer tipli atəsi idarəetmə sistemindən istifadə edilir. Əsas xüsusiyyəti ondan ibarətdir ki, komandırın özü tuşlayıcısız atəs aça, hədəfi müşaiyət edə, hədəfi göstərə və s. tapşırıqları yerinə yetir bilər. Rakətlərdən müdafiə olunmaq üçün neinkin reaktiv zirehlənmə, düşmən hədəflərinə qarşı lazer məhvətmə sistemi ilə də təchiz edilib. O tankın nişançan hissəsində quraşdırılıb və sinxron olaraq silahlınma ilə birlikdə hərəkət edir. Döyüş maşınının yeni versiyalarında optik məhvətmə, gözqamasdırıcı və maneəyə qarşı sistemlər isə qüllənin arxa hissə-



sində yerləşdirilib. Onun maksimal istifadə uzaqlığı 4000 metrdir. İdarəetmə kompüterindən, lazer qurğusundan və maneə tərtibatından ibarət olan sistemlər, adətən, qüllənin firmanız platformasının arxa hissəsində sol tərəfdə yerləşdirilib. Verilən məlumatə görə, lazerin maksimal gücü 100 Mdy təşkil edir ki, onunla 2000 metrlik məsafədə yerləşən düşmənin gözlərini zədələyə və optoelektronika cihazlarını sıradan çıxarda bilər.

Bu sistemləri tuşlayıcı ilə birləşdə komandır idarə edir. Döyüş maşını aktiv və passiv rejimdə işləyir. Passiv rejimdə aşkaretmə qurğusunun köməyi ilə düşmən mövqeyini müəyyən edir və zəif lazer şüalanması ilə hədəfin vəziyyətini qeyd edir. Sonra isə kompüterin komandası altında şüalanma-

nın intensivliyini artırır və dəha kəskin olur. Aktiv rejimdə isə hədəfin axtarılmasında yerin surətini çıxarıır, sonra düşmənin nişançan cihazlarını aşkar edərək avtomatik rejimdə onları mehv etmək üçün atəş açır. Baş konstruktur Çju Yuyşenin verdiyi məlumatə görə, Tip 99 tankının qülləsinin zirehinin qalınlığı 700 mm, gövdəsinin qalınlığı isə 500-600 mm-dir, gövdənin və qüllənin müasir reaktiv zirehini də nəzərə alsaq, 1000-1200 mm təşkil edir. Tankda "soyuq tipli" 1200 at gücündə hava doldurucu turbo dizerindən istifadə edilir. Bu da döyüş maşınınına 12 saniyə ərzində saatda sürəti 32 kilometr artırmağa imkan verir.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

İdman

Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub



Polşanın Bıldqoş şəhərində 23 yaşadək idmançılar arasında atletika üzrə Avropa çempionatına yekun vurulub.

Çempionatda üç təkanla tullanma yarışlarında ölkəmizi təmsil edən Nazim Babayev 17,18 metr neticə ilə turnirin qalibi olub. Bu neticə ilə atletizm şəxsi rekordunu yenileyib.

Finlandiyalı Simo Lipsanen yarışı ikinci, Almaniya təmsilçisi Maks Heb isə üçüncü pillədə başa vurub. Avropada öz yaşıdları arasında birinci olan Nazim Babayev böyük lərde yalnız İtaliya idmançısı Fabrizio Donatodan geri qalır.

Qeyd edək ki, Nazim Babayev 2015-ci ilde İsviçre Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. Atlet, həmçinin cari ilde Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının da çempionudur.

Stolüstü tennisçilərimiz Avropa çempionatının mükafatçıları sırasındadırlar



Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan milli komandası Portuqaliyanın Qima-raes şəhərində keçirilən gencələrin Avropa çempionatında uğurla çıxış edib.

Komandamız yer aldığı qrupda İspaniya, Belarus və Macarıstan yığmalarına qalib gələrək qrupun birincisi kimi növbəti mərhələyə yüksəlib.

Stolüstü tennisçilərimiz səkkizdəbir finala vəsiqə uğrunda görüşdə Norveç komandasını 3:0 hesabı ilə məğlub ediblər. Bu mərhələdə isə tennisçilərimiz Polşa yığmasını 3:1 hesabı ilə məğlub edərək yarıfinala vəsiqə qazanıblar.

"Neftçi" yoxlama oyununda qələbə qazanıb

"Neftçi" futbol klubu təlim-məşq toplantıçı çevrivesində ikinci yoxlama oyununu keçirib.

"Neftçi" komandası "Bine" klubu ilə qarşılaşır. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş "Neftçi"nin 1:0 hesablı qələbəsilə nəticələnib. Yegane qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

Çimərlik voleybolu üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib



Çimərlik voleybolu üzrə ilk açıq Azərbaycan kuboku yarışları keçirilib.

Kişilərin yarışında 22, qadınların turnirində isə 14 komanda mübarizə aparıb. Kişişlər arasında Vüqar Bayramov və Ülvi Rəcəblidən ibarət cütlük qalıb olub. Yaroslav Rudix - Adriano Aurrero cütlüyü gümüş, Vüsal Qurbanovdan və Aqil Ağazadədən ibarət cütlük bürünc medal qazanıb.

Qadınların mübarizəsində kuboku Viktoriya Ağakişiyeva və Zinaida Lyubimovadan ibarət duet başı üzərinə qaldırıb. İrina Abbaszadə - Yuliya Kerimova cütlüyü ikinci, Nazilə Səlimova və İlhamə Əliyevadan ibarət duet üçüncü yeri tutub.

AZERTAC-in materialları əsasında

Mayor Qafarov Samir Vaqif oğluna 1999-cu ilde verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Kapitan Pişiyarı Rüfət Vaqif oğluna verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Məsul katib
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktörün müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

Rəşid HÜSEYNOV

Qəzetin hesabı

Nerimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həfədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində sohifolunor "Hərbi nəşriyyat" in